



foto - 3x4 sm

## CV

**Adı:** İ sax  
**Soyadı:** Mustafayev

**Ünvanı:** Bakı şəhəri, Yeni Yasamal, 1, ev 32, mən. 135.

**Təvəllüdü:** 10-01-1955

**Ailə vəziyyəti:** evli

**E-mail:** isahmustafayev@hotmail.com

**Tel:** İş +99412 431 6069 Mobil +99450 3121193

## **Təhsili**

1972-1978 Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika, Azərbaycan, Bakı  
1978-1979 7 №BŞX, Azərbaycan, Bakı – internatura  
1982-1985 Myasnikov ad. ÜETKİ, Moskva – aspirantura

## **Elmi dərəcəsi və elmi adı**

|      |                       |
|------|-----------------------|
| 1985 | Tibb elmləri namizədi |
| 2005 | Tibb elmləri doktoru  |
| 2016 | Dosent                |
| 2017 | Professor             |

## **Pesə fəaliyyəti**

2008-2018 – Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının müdir əvəzi.

*Terapiya kafedrasında tibbi təhsil sisteminə nəzarət, daxili xəstəliklərin müxtəlif sahələri üzrə mühazirə, seminar və praktik məşğələlər, elmi məqalələr, metodik tədris vəsaitlərinin işlənilib*

*hazırlanması, klinik araşdırmalar, praktik səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin məsul icraçısı.*

2006-2008 – Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının professoru.

*Terapiya kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində daxili xəstəliklərin müxtəlif sahələri üzrə mühazirə, seminar və praktik məşğələlər, elmi məqalələr, metodik tədris vəsaitlərinin işlənilib hazırlanması, klinik araşdırmalar, praktik səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin məsul icraçısı.*

1985-2006 – Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının assistenti.

*Həkim müdavimlərlə praktiki məşğələlər, seminarlar, klinik araşdırmalar, metodik tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələrin yazılması.*

1982-1985 – Myasnikov ad. ÜETKİ, Moskva – aspirantura.

*Professor-müəllim heyətinin mühazirə və seminarlarında, xəstələrin klinik təhlillərində, konsiliumlarda, patoloji-anatomik təşrihlərdə iştirak, kollokviumların keçirilməsi, dissertasiya işinin materialının toplanması, işin yazılması və müdafiəsi*

1979-1982 – Tovuz MRX, terapevt.

*Daxili xəstəliklərin diaqnostikası və müalicəsi*

### **Nəşrlər**

Terapiyaya dair 146 elmi iş, o cümlədən metodik tövsiyələr, tədris vəsaitləri, milli klinik tövsiyələrin hazırlanmasında iştirak. Məqalə və tezislər respublika və xaricdə dövrü nəşriyyatda çap olunmuşdur.

### **Elmi konfranslarda iştirakı**

1986-2018 – Terapiyanın müxtəlif sahələrinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfranslarda iştirak və çıxışlar

2003-2018 – Avropa Kardioloji Cəmiyyətinin illik konqresləri, iştirak

2003-2016 – Avropa Hipertenziya Cəmiyyətinin konqresləri, iştirak

2008 – Türkmənistan Səhiyyəsinin 75 illiyinə həsr olunmuş elmi-praktik konqres, Türkmənistan, Aşxabad, çıxış

2011-2015 – Avropa Preventiv Kardiologiya konqresləri, iştirak

2011, 2013 – Ürək Çatışmazlığı Konqresləri, iştirak

2011 – Avropa Hipertenziya Cəmiyyətinin konqresi, İtaliya, Milan, poster məruzə

2011-2018 – Terapevt və kardioloqların beynəlxalq forumu, Rusiya Federasiyası, iştirak

2011-2018 – Azərbaycan Kardiologiya Cəmiyyətinin illik konqresləri, Bakı şəhəri, çıxışlar

2014 – Ürək Çatışmazlığı Konqresi, Böyük Britaniya, London, poster məruzə

2013 – Ümumdünya Hipertenziya Konqresi, Türkiyə, İstanbul, çıxış

2013 – Terapevt və kardioloqların beynəlxalq forumu, Rusiya Federasiyası, çıxış

2015-2018 – Bakı Ürək Günləri, çıxışlar

### **Elmi assosiasiyalar və cəmiyyətlərdə üzvlüyü**

Azərbaycan Kardiologiya Cəmiyyəti

Avropa Kardiologiya Cəmiyyəti

### **Dillər**

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı), Türk (yaxşı)

### **Kompüter bacarıqları**

Windows XP, MS Word, MS Excel

**Nəşr olunmuş elmi-ışlärin siyahısı:** Əlavə olunur

### **Peşəkar təcrübəsi**

Daxili xəstəliklərin bütün sahələri, xüsusilə ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi, terapevtik xəstəliklər zamanı intensiv terapiya

### **Nailiyyətlər**

#### **Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı**

Əlavə 1.Nəşr olunmuş elmi işlärin siyahısı

qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.